

# istedadın, idrakin işığı

Hər insan ömrü bir kitaba bənzeyir. Bu kitab qalın, bər-bəzəkli kağızda, cilddə də ola bilər, adı kağızda da. Ancaq əsas məsələ, dəyər göstəricisi ömür kitabının məzmunu ilə bağlıdır. Necə yaşamışam? Ortada nələr var? Tarixə qovuşan illər hədər getməyib ki?!... Pedaqo-

gika üzrə fəlsəfə doktoru, dosent Vidadi Paşa oğlu Bəşirovun anadan olmasının 70. elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətlə təəssüratını qələmə alarkən qanuni iftixar hissi keçirdim. Ötən illərə, anlara nəzər salarkən bir daha əmin oldum ki, illər hədər getməyib. Zəhmətsevərliyi, arayış-axtarmaq həvəsi, səyilə çalışıb. Çoxlarına nümunə olan bu həyat-ömür yolu haradan başlanıb?

İstedadlı, qədirbilən ziyahları ile tanınan Neftçala elindən, Xolqarabucaq kəndindən, elcanlı, Vətəncanlı Paşa kişinin ailəsindən... 14 yanvar 1951-ci ilde dünyaya göz açıb. Doğmalarının, yaxınlarının sevincinə, fərəhinə səbəb olub. İndi o illəri xatırlayarkən bir daha əmin olursan ki, el-oba, yurd sevgisinin də öz hüsnü, təravəti var. Bəs necə? Axı el sevgisi, el alxışı insanı daha da ruhlandırır, inama, hərkətə, uğurlara istiqamətləndirir. Hələ uşaq yaşlarında bir-birindən maraqlı şeirlər, nağıllar söyləyirdi. Özü də bədii şəkildə. Doğmaları, yaxınları hələ o dövrədə onun uğurlu gələcəyinə inanırdılar.

Məktəbəqədər dövrə, orta məktəb illərində də zehni və bir sıra bədii qəbiliyyətləri ilə tanıdı. Sınıfdənxaric və məktəbdənkənar tədbirlərin fəal iştirakçısı oldu.

Vidadi Bəşirov 1966-ci ildə kənddəki orta məktəbi bitirdikdən sonra ixtisas təhsili almaq haqqında qəti qərara gəlməmişdi. O dövrə zəruri tələbata çevrilən və iki-üç il istehsalatda çalışmaq məsələsi də gündəmdə idi. Elə bu tələbə də əməl etdi. 1970-ci ildə respublikamızda və onun hündüdlerindən kənddə da tanınan, görkəmli ziyahıların yetişməsində çox böyük mövqeyi olan Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil oldu. Arzusunda olduğu coğrafiya fakültəsində təhsil almağa başladı. Sayılıb-sevilən tələbələrdən oldu. Şeirə-sənətə olan həvəsi, vurğunluğu öz yerində. Ancaq doğma yurdun, ətraf aləmin rəngarəng çalarlarını mahiyət dolğunluğu ilə dərək etmək, daha yaxından tanış olmaq həvəsi də get-gedə artırdı. Bax beləcə, məhz bu həvəslə ali təhsil illəri arxada qaldı. Milli adət-ənənələri ilə öyündüyü Neftçalaya təyinat aldı. Qırmızıkənd orta məktəbində coğrafiya müəllimi kimi müstəqil pedaqoji fəaliyyətə başladı. Elə ilk aylardan şagirdlərinin, onların valideynlərinin, çalışdığı kollektivin rəğbətini qazandı. Bir-birindən maraqlı sınıfdənxaric və məktəbdənkənar tədbirlərin, o cümlədən fənn geləcəklerinin müntəzəm, sistemlə keçirilməsinə nail oldu.

Səadət hər kəsin öz əlindədir, - deyənlər haqlıdır. Səadətə, uğurlara aparan yollar elə o vaxtlar başladı. Müstəqil pedaqoji fəaliyyətin 3-4 il ərzində tanınmaq, rəğbət qazanmaq şəxsiyyətin heyrətamız cəhətlərindən sayılırdı.

1978-ci ildə Xəzər kənd orta məktəbində sınıfdənxaric və məktəbdənkənar tədbirlər üzrə təşkilatçı vəzifəsinə, 1980-ci ildə isə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilmək də elə belə adı təyinat deyildi. Zəhmətsevərliyin, təşəbbüskarlığın uğurlu cəhətləri,



səmərəli fəaliyyətin başlıca amilləri kimi dəyərləndirilirdi.

İstedadlı, təşəbbüskar pedaqoq Vidadi Bəşirovun ildən-ilə artan uğurlarını görənlərin arzusu, istəyi bir oldu: elmi tədqiqat işlərinə qoşulmaq, yaradıcılıq axtarışlarında olmaq. Əslinə qalsa, Vidadi müəllim də bu qənaətə gelmişdi. Ancaq həmkarlarının, dostlarının istək və xoş arzuları onu bir az da ürəkləndirdirdi.

*1982-ci ilin noyabr ayı. Elmi-pedaqoji fəaliyyətə başlamasının ilk ayı. Məhz həmin ayda görkəmli pedaqoq alimlərin yetişməsində, boy sırasının artmasında çox böyük mövqeyi olan Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil oldu. Elm aləminə aparan yoluñ ilk ciğirləri buradan başlandı. "XIX əsrin ikinci yarısında Azərbaycanda pedaqoji fikrin inkişafına mütərəqqi rus pedaqoji ideyalarının təsiri" mövzusunda namizədlik dissertasiyası üzərində işlədi. Tələb olunan vaxtda tamamlayıb müvəffəqiyyətlə müdafiə etdi, alimlik dərəcəsi aldı.*

İlk uğurların fərəhi daha yaxşı, inamlı olur, - deyənlər də haqlıdır. Elm aləmində inamlı addımlar atdıgi institutda səmimi kollektivə sadıqlik nümunəsi göstərdi.

V.Bəşirov 1985-ci ildən 1999-cu ilədək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, böyük elmi işçi və zi-felərində çalıştığı illərdə ona göstərilən inamı doğrultdu. 1997-1999-cu illərdə "Tədqiqatçı" Azad Həmkarlar Birliyinin sədri, 1998-1999-cu illərdə isə institutda fəaliyyət göstərən pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi kimi səmərəli fəaliyyət göstərdi.

Müxtəlif profilli elmi-tədqiqat institutlarında əməyin elmi təşkili üzrə çalısması, təşəbbüskarlıq nümunəsi göstərmək, əlbəttə, diqqətəlayiq cəhətlər-dən sayılır. Bununla belə, aparılan tədqiqat işlərinin əsas mahiyyətini elmi-pedaqoji ictimaiyyətə çatdırmaq da əsas fəaliyyət, keyfiyyət göstəriciləri

kimi dəyərləndirilir. Bu baxımdan "Nəriman Nərimanovun ictimai-tərəqqi ideyalarının tarixi əhəmiyyəti və onun gənc nəslə aşilanması yolları", "Məktəbin ailə ilə əlbir işinin demokratik əsaslar üzrə təşkili", "Azərbaycan maarifpərvərələrinin yaradıcılığında vətənpərvərlik tərbiyəsi məsələləri" və s. adda çap olunan əsərləri məhz bu cür ideya inamının həyata uyarılığını göstərir.

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vidadi Bəşirovun elmi-pedaqoji fəaliyyətinin son 20 ili respublikamızda və onun hündüdlerindən kənarda da yaxşı tanınan Azərbaycan Dillər Universiteti ilə bağlıdır. Pedaqogika kafedrasının fəal əməkdaşdır. Səriştəliliyi, əzmkarlığı ilə dərs dediyi tələbələrin, habelə doktorant və dissertantların rəğbətini qazanıb. Dövrün, zamanın tələbələ həməhəng səsləşən mövzularda qələmə aldığı əsərlərlə, respublika və beynəlxalq statuslu elmi-praktik konfranslardakı məruzələrile, gənc tədqiqatçılara verdiyi faydalı məsləhətlərlə tanınır. Təkcə onu göstərmək kifayətdir ki, son illərdə keçirilən 18 adda elmi-praktik konfransda ən aktual mövzularda məruzə ilə çıxış etmiş, faydalı fikir-rəy mübadilələrinə zəmin yaratmış faydalı tövsiyelərile diqqəti cəlb etmişdir.

Zəhmətsevər alimin yaradıcılıq tərcüməyi-halına diqqət etdikdə bir daha əmin oluruq ki, Vidadi Bəşirov bu möhtəşəm elm-təhsil ocağının sayılębəcənilən tədqiqatçı müəllimlərindəndir.

"Azərbaycan Milli-izahı Ensiklopedik Pedagoji Lügəti"nin, Pedaqogika kafedrası üzrə təhsil programının (kirk-kulumunun), habelə təhsilin magistr pilləsində "İbtidai siniflərdə tədrisin metodologiyası" ixtisası üzrə pedaqoji təcrübənin təşkili və keçirilməsinə dair programın və digər əsərlərin həm-müəlliflərindən biri kimi tanınan alimin elmi fəaliyyətinin faydalılıq əmsali da-ha parlaq şəkildə nəzərə çarpar.

Dosent Vidadi Bəşirov daima axtarışda olan, elmi biliyini artırı, aktual mövzular üzrə məqalələrlə mətbuat səhifələrində müntəzəm çıxış edən həmkarlarımızdandır. Onun son vaxtlar "Azərbaycan müəllimi" qəzetinin səhifələrində dərc olunan məqalələri maraqla qarşılıanıb. "Gənc nəsil və milli mənəviyyat", "Pedagoji prosesdə əlaqəli münasibətlərin qoyuluşu", "Pedagoğikanın müasir hədəfləri" və s. məqalələri nəzəri-praktik əhəmiyyətinə görə diqqəti cəlb edir. Müvafiq mütəxəssisləri səriştəli, səmərəli fəaliyyətə ruhlandırır. Özü də ruhlanır. İnanıraq ki, illərdən bəri üzərində işlədiyi və pedaqogika üzrə elmlər doktoru dərəcəsi almanın üçün "Azərbaycan maarifpərvərələrinin mütərəqqi ideyalarının ictimai pedaqoji fikrin inkişafına təsiri" (XIX əsrin sonu, XX əsrin əvvəlləri) mövzusunda tamamladığı dissertasiyanı da uğurla müdafiə edəcək. Anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi ilə əlamətdar olan bu günlərdə hörmətli, ləyaqətli həmkarımızı təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, bundan sonra da xoş, səadətli günlər, illər arzulayıraq. Yaşa-yarat! Hələ yaşamağa dəyər...

**Vidadi XƏLİLOV,**  
Pedaqogika üzrə elmlər doktoru,  
professor, Əməkdar müəllim, akademik  
Mehdi Mehdiyev mukafatı laureati